



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dəsent, fəlsəfə üzrə
fəlsəfə doktoru

IV Yaxı

Bütün hallarda, 1908-1909-cu illərdə Qacarlar dövləti ilə yenilikçi-mütərəqqi Türk məşrutəciliyinin münasibətlərinin kəskinləşməsi, yeni dövlətin əsas iki Türk qüvvəsinin (hakim və müxalif) qarşı-qarşıya qoyulması, hər ikisini də zəif saldı. Türk aqalıqla yenilikçi Türk məşrutəciliyin qarşı-qarşıya gəlməsində mühüm rol oynayan irticacı-gerilikçi aryançı farşalar onların havadarları bu prosedən çox karlı çıxmış oldular. Beləliklə, bizcə, Məhəmməd Əli Şahın rus diplomatiyasının təsiri altında mütləqiyətçilik düşüncəsindən, anti-məşrutəciliyindən istifadə edən aryançı farşaların iki tərəfə (Qacarlar aqalığına və yenilikçi Türk məşrutəciliyə) son zərbəni vurmaq üçün hərəkatə keçdiyi bir vaxtda Məşrutənin qorumaq üçün yenilikçi türklərin ayağa qalmasına təbii idi.

Məhəmməd Əli şahın məşrutiyət deyil, mütləqiyət yolu tutması Qacarların taleyi həll edən əsas faktor oldu. Belə ki, müəyyən bir aralıqdan sonra yenidən məşrutiyət, hürriyyət "meyvəsini dərmış" Türk ulusunun həttə, qarşılardakının öz soyundan olduqlarını bildikləri halda bele, bundan vaz keçmə-yəcəkləri, sonuna qədər mücadilə verəcəkləri bəlli idi. Şübhəsiz, bunu Məhəmməd Əli şahdan fərqli olaraq onu mütləqiyət yoluna sürükleyen ruslarla ingilislər də yaxşı bilirdilər. Başqa sözlə, Qacarlar dövləti hökmərinin məşrutəni ləğv edib mütləqiyətə dönməsinə ilk etiraz edənlərin yenilikçi türklərin olması qələmiz idı ki, bütün bunlar gerçəkləyivərildi.

Bütün hallarda bizcə, Məşrutənin faciəli sonluğunda Məhəmməd Əli şah, ya da bütövlükdə Qacarlar dövlətinin idarəediciləri, müəyyən qədər də Səttarxan başda olmaqla yenilikçi Türk məşrutəciliyə də müəyyən qədər yanlışlığa yol veriblər. Ancaq ilk Məclisin faciəli sonluğunda əsas rolu Məhəmməd Əli şahla Səttarxan ya da Qacarlarla yenilikçi Türk məşrutəciliyə deyil, irticacı aryançı farşalarla onların havadarları (İngiltərə, Rusiya) oynamışlar. Bu anlamda Qacarların süqutunda Məhəmməd Əli şahı, yoxsa yenilikçi Türk məşrutəciliyini günahkardır düşüncəsindən bir qədər uzaqlaşıb, yalnız öz-özümüzü düşmən kimi qələmə verməkdən əl çəkməliyik

mışdır. Onu o təriqə sövgə edənlər də Əmir Bahadurlar, Hacıbüddövlər, siz və əmsalınız (Mir Haşim, Seyx Fəzlullah, Seyid Əli Yəzdi-F.Ə.). Bu xainane hərəkətinizdən utanıb qızarmıyorsunuz, qorxuyorsunuz?"!

Ona görə də, 1908-1909-cu illərdə Təbrizi məşrutəni qoruma hərəkatının mərkəzi halına getirən yenilikçi Türk-Azerbaycan məşrutəciliyələr (Səttarxan, Bağırxanxan və b.) aryançı farşalar arasında baş veren mübarizəni daha dərindən analiz etməliyik. Öncəlikle, bilməliyik ki, yenilikçi Türk-Azerbaycan məşrutəciliyələr Qacarlarla qarşı deyil, Məhəmməd Əli Şahı ellərində oyuncaya çevirən aryançı fars irticacılıqlarla onların havadarlarına qarşı mübarizə aparmışdır.

lara onların dəstəkçiləri olan Rusiya-yaya İngiltərə hansı oyunu oynayırlar. Yenilikçi Türk məşrutəciliyinin güvəndikləri yeganə dövlət isə Osmanlı Türkəsi idi. Başqa sözlə, mühafizəkar aryançı farşalar Rusiya və İngiltərədən dəstək alaraq hərəket etdikləri halda, Azərbaycan Türk məşrutəciliyinin yeganə ümidi bəslədiyi Osmanlı türkleri (Gənc Türkler ya da "İttihad və Tərəqqi"çilər) idi. Ona görə də, çar Rusiyasına məxsüs hərbi birləşmələr 1909-cu ilin aprelin sonlarında Təbrizi işgal etdikdən sonra Azərbaycan Türk məşrutəciliyinin Osmanlı konssluguşa sığınması təsadüfi olmaşıdır. Bunu, Səttarxan Təbriz hərəkatı ruslar tərəfindən basıldıqdan az sonra (1909-cu il 27-28 may) Osmanlı konsulluğuunda ondan bir


F.Ə.). Təmin almaq və bestə girmek üçün doğrusu burasını müvafiq gördük. Zira, İslam məmlekəti və ümdəsi məşrutəli bir məmlekətin nümayəndəsidir...

*Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cədddir, danışığι çox ciddidir. Məşrutəpərəstiliyi din dərəcasında qəvidir. Bu adam məşrutə tərəfdən olmaqla fanatizm ediyor. Bütün hərəkətini, vücutunu, zori-bazusunu millətə sərf etmiş olan bu adam özünü təkəran bayan etdikdərinə görə Nəcəf üləməsi hökmi-müqaddəslərinə tabe olub, onlar nə əmr edirsə, bir an təxir etməzin icrayə hazırlır".*⁴

Deməli, Azərbaycan Türk məşrutəciliyələri başda Səttarxan olmaqla, bir tərəfdən siyasi-ideoloji məsələlərde Nəcəf üləmələrinin fikirləri ilə

özüne dost hesab edən Azərbaycan Türk məşrutəciliyinin de əsas məqsədi Qacarları hakimiyətdən devirmek olmamışdır. Sadəcə, Azərbaycan Türk məşrutəciliyinin daim dəstekləməyə hazır olduğunu Qacarların hakimiyətdən tek istekləri Osmanlı kimi konstitusiyalı ve parlamentli ölkə olmaq idi. Təbrizdəki məşrute hərəkatının başçıları (Türkiyədəki Gənc Türkler kimi) hesab edirdilər ki, Qacarlar dövləti yenileşmə sürecində, məşrute hərəkatından kənarda qalacağı teqdirdə süqut uşrayacaqdır. Məhz bunun gerçekleşməməsi üçün də Azərbaycan mərkəzi Türk məşrutə tərəfdarları Qacarlar dövlətinin konstitusiyalı, parlamentli ölkə kimi idarə olunması yolunda mücadilə vermişlər. Bu anlamda Türk məşru-

Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan



Bütün hallarda bizcə, Məşrutənin faciəli sonluğunda Məhəmməd Əli şah, ya da bütövlükdə Qacarlar dövlətinin idarəediciləri, müəyyən qədər də Səttarxan başda olmaqla yenilikçi Türk məşrutəciliyə də müəyyən qədər yanlışlığa yol veriblər. Ancaq ilk Məclisin faciəli sonluğunda əsas rolu Məhəmməd Əli şahla Səttarxan ya da Qacarlarla yenilikçi Türk məşrutəciliyə deyil, irticacı aryançı farşalarla onların havadarları (İngiltərə, Rusiya) oynamışlar. Bu anlamda Qacarların süqutunda Məhəmməd Əli şahı, yoxsa yenilikçi Türk məşrutəciliyini günahkardır düşüncəsindən bir qədər uzaqlaşıb, yalnız öz-özümüzü düşmən kimi qələmə verməkdən əl çəkməliyik

Əger mərkəzi Təbriz olmaqla yenilikçi Türk məşrutəciliyə birmənali şəkildə Qacarlar, Qacarlar dövlətciliyinə qarşı qiyam qaldırb onlarla savaşımsı olsayırlar, o zaman deyə bilərdik ki, onlar xəyanet-kardırlar, cünki bununla da Qacarların tarix səhnəsindən silinməsinə ciddi zəmin hazırlamışlar. Ancaq heç bir zaman Azərbaycan Türk məşrutəciliyinin Qacarları devirib onların yerinə, başqa bir sülaləni hakimiyətə getirmək kimi niyyətleri olmamışdır. Türk məşrutəciliyə bağıda Səttarxan olmaqla, yalnız Qacarların məşrutəli-konstitusiyalı bir dövlət halında qalması üçün Məhəmməd Əli Şah və onun etrafında toplanmış irticacı aryançı farşalarla, eyni zamanda onların imperialist havadarları ruslara, ingilislərə qarşı mücadilə veriblər. Ə.Hüseynzadənin təbrinə desək, Azərbaycan Türk məşrutəciliyinin mücadiləsi gerililiklərə, irticacılıqlara, onların havadarlarına qarşı olub yenilikçilik mədəniyyət uğrunda idil.³

Bu baxımdan Təbrizdəki məşrutəciliyin lideri Səttarxan da, onun yoldəşən Nəcəf üləmələri da yaxşı bilirdilər ki, yerli irticacı fars-

jurnalist kimi müsahibə alan M.Ə.Rəsulzadəyə belə açıqlamışdır. " - Mən vətəminim istiqlalı yolda bir il tamam çalışdım. Ölüm içində dirildim. İndi əziz vətənde bir işıq ucu göründüyü zaman, o doğma anam başqa bir hələkətə ugurluy. *Asayış hazırlamaq və rahatlık bərdavam etmək üzərə gəlmış olan ruslar, hala bir hərəkəti-istilacuya-nəyə başlamışlar ki, artıq vətənimizin istiqlalından qəti-ümid edir, elan olunan əfvi-ümmiyə inana bilməyəz. Zira xaricilər hər kəsi iştirərsə, tutarlar hər nə iştirərsə, edərlər. Məməkətin hakimləri vəziyyətə almaq istəyirlər. İştə böylə bir halda biz na qayra bilərik. Artıq canbazlıq meydənına atılıb, müqətilə başlamaq işə keçməz. Çünkü burası vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezlikdə vilayətəmizdən çıxmalarını istəyirik. Mən artıq iştirədm ki, bizim milət Osmanlı ilə yaxınlaşın. Indi bu haldan bir dərəcə müteşəkkirəm ki, bizi birleşdirir (Osmanlı) da baş veren "Gənc türkələr" ininqabını nezərdə tutur-*

hərəket edib, digər tərəfdən Osmanlı türkleri ilə yaxınlaşmağı məqbul görübər. Şübhəsiz, Nəcəf üləmələriyle Osmanlını idarə edən "İttihad və Tərəqqi"çilər, ya da "Gənc Türkler" isə heç bir zaman Türksoylu Qacarlar dövlətinin devrilməsindən yana ola bilərdilər. 1908-ci ilden etibarən Osmanlıda hakimiyəti ələ keçirən "İttihad və Tərəqqi" teşkilatının əsas məqsədi Qacarlar dövlətində hakim türk nüfuzunu qoruyub saxlamaq idi. Rəhim Əliyev yazar ki, İstanbulda yaranmış və "Gənc türkələr"le yaxın olan "Səadət əncüməni"nin əsas məqsədi Azərbaycan mərkəzli məşrutə hərəkatına yardım etmək olmuşdu. Onun fikrincə, Nəcəfdə yaşayan azərbaycanlı din xadımı Əsədullah Məmməgani "İttihad və Tərəqqi"nin liderləri yaxın idi, bu teşkilatda Qacarlarla, o cümlədən Azərbaycanda türklik şüurunu inkişaf etdirməye çalışırı.

Bele olduğu təqdirdə deyə bilər ki, Osmanlıdakı "Gənc türkələr" i-

təciliyinin başladığı hərəkat Qacarlar qarşı üşyan deyil, tam ekşine Qacarlar dövlətinin konstitusiyalı, parlamenti ölkə olmasına qorumaq idi. Deməli, Türk məşrutəciliyinin savaşı da Qacarlarla deyil, Məhəmməd Əli şahı elində oyuncaya çevirən xarici qüvvələr irticacı farşalar arasında olmuşdur.

Sadəcə, burada diqqət edəcəyimiz əsas məsələ məşrute dönmədə ruhaniyərin, mollaşaların oynadığı röldür. Daha doğrusu, Qacarlar dövlətindən baş verən inqilabın başında ruhani qismının olması idi.⁷ Çox maraqlıdır ki, ruhani məşrute dönmədən iki qismə ayrılaq bir hissəsi Məhəmməd Əli şah Qacara, digər qismi isə Azərbaycan Türk məşrutəciliyə dəstək vermişlər. Həsab edirik ki, bu anlamda məşrute dönmədə ruhaniler iki qismə bölmüşdür: 1) İran Fars ruhlu ruhanilər, 2) Azərbaycan Türk ruhlu ruhanilər. Yuxarıda da gördükümüz kimi, Azərbaycan Türk ruhlu ruhanilərin başında Nəcəf üləmələri dayanmışdır. Bunu, Səttarxan Rəsulzadəyə verdiyi müsahibəsində açıq şəkildə ifadə etmişdir: "Rus və İngilis konsulları yanında gəldiklərində: məşrute sənin əlindədir - dedilər. Mən isə cavab verdim ki, siz böyük bir sevən edirsiniz, men məşrutənin iti işli bir pasibaniyəm. Sahibləri isə Nəcəf üləməyi-əlamdır. Onlar ne əmr edirlərse, mən o saatda icraya hazırlam".⁸

Azərbaycan Türk məşrutəciliyinin konstitusiyalı və parlamenti ölkəni qorumaq yolundakı başlığı hərəkatın qarşısının alınmasında, eyni zamanda Məhəmməd Əli şah Qacar devrilməsində əsas rolu çar Rusiyasıyla İngiltərə oynamalar. İlk növbədə, Azərbaycan Türk məşrutəciliyinin konstitusiyalı və ya parlamenti dövlət idarəciliyini müdafiə etmələri Türk düşmənlərinin makamlı planlarını pozduğu üçün, "belə bir şəraitdə İngilislər və çar Rusiyası açıq müdaxiləyə əl atdırılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri müdafiə etmək və guya Təbrizə əraza daşınmasını təmin etmək bəhanəsilə 1909-cu ilin aprelin 29-da öz qoşunları Təbrizə yeritdi. Bunu da Təbriz üşyani yatırıldı".⁹ Əslinde isə bununla da "Təbriz üşyani"na deyil, bu dövrə məşrutənin yenilikçi qüvvəsi olan Azərbaycan Türkərinə, Azərbaycan Əyaləti Əncüməninə, o cümlədən de Qacarlar dövlətinə ciddi zərər vuruldu. 10 Çünkü Türk düşməni Rusiyaya bir yandan Azərbaycan Türk məşrutəciliyini Təbrizdə qan içində boğduqlan halda, digər tərəfdən Tehrandə öz maraqların uyğun aryançı-irançı hökumət və parlament formalasdılmaga çalışırdılar.